

**Azərbaycanda valyuta bazarları:  
Nə üçün milli valyuta dəyərini  
itirir?**

**İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)**

**Dilarə Əliyeva 115,  
Bakı, Az1009,  
AZƏRBAYCAN**

**Tel; (99412) 4975684  
Fax (99412) 4975684  
Email; [info@cesd.az](mailto:info@cesd.az)  
URL; [www.cesd.az](http://www.cesd.az)**

**Bakı, Auqust, 2016**


## **Mündəricat**

<i>Mövcud vəziyyət.....</i>	<b>3</b>
<i>Nə üçün milli valyuta dəyərini itirir?.....</i>	<b>4</b>
<i>İstinad.....</i>	<b>12</b>

## Mövcud vəziyyət

Artıq üçüncü aydır ki, Azərbaycan Respublikasının milli valyutası davamlı olaraq dəyərini itirir. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neft qiymətlərinin üçüzləşməsi səbəbindən milli valyuta “Manat” üçün yaranan təzyiqlər bu gün də davam etməkdədir. Ümumilikdə, manat 2015-ci ildə 49.6%, 2016-cı ilin 7 ayında isə əlavə olaraq daha 3% dəyərsizləşməklə itkilərini 51.3% -ə çatdırıb. 2015-ci il və 2016-cı ilin ilk aylarında baş verən sürətli dollarlaşma, biznes mühitdə xüsusi ilə, idxalda müşahidə edilən durğunluq cari ilin mart-may aylarında valyuta tələbinin qısamüddətli azalmasına və nəticədə USD/AZN məzənnəsinin 1.49 səviyyəsinə qədər azalmasına səbəb olsada, sonradan dəyərsizləşmə prosesi yenidən davam etdi. Nəticədə milli valyuta iyun və iyul aylarında ABŞ dolları qarşısında yenidən 7% ucuzlaşmaqla illik itkilərini 3,7 % səviyyəsinədək artıraraq [bax: diaqram 1].

**Diaqram 1: USD/AZN**




**Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2016**

## Nə üçün milli valyuta dəyərini itirir?

Hazırda Azərbaycan vətəndaşını daha çox bu sual düşündürür. Çünki, çəmi 4 ay əvvəl valyuta bazarlarında xarici valyuta tələbi minimum həddə idi. Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təklif edilən 100 milyon ABŞ dollarına qarşı 200 dəfə az və yaxud 0.5 milyon ABŞ dolları tələb oluşdu ki<sup>1</sup>, bu da sonrakı dövrlərdə milli valyutanın möhkəmlənməsində mühüm psixoloji faktor rolunu oynadı. Eyni zamanda 2016-cı ilin yanvar və fevral aylarında Mərkəzi Bank valyuta bazarlarında aktiv iştirakçı statusunu qoruyurdu. Lakin, bu iştirakçılıq rezervlərin sürətli əriməsinə səbəb olmuşdu. Beləki, bəhs etdiyimiz iki ay ərzində Mərkəzi Bank valyuta hərraclarında 635 milyon ABŞ dolları satmışdı ki, nəticədə bankın valyuta ehtiyatı tarixi minimum həddə qədər azalaraq 4.026 milyard ABŞ dolları səviyyəsinə düşmüşdü. Beləliklə Mərkəzi Bank valyuta hərraclarında iştirakçılığını məhdudlaşdırır və yaranmış boşluq ARDNF-nun konvertasiyası hesabına kompensasiya edilir. 2016-cı ilin mart ayında ARDNF-du valyuta hərraclarında əvvəlki ayla müqayisədə təxminən 3 dəfə artıq 482.2 milyard ABŞ dolları təklif edib.

**Diaqram 2: 2-ci devalvasiyadan sonra keçirilən hərraclarda valyuta satışının dinamikası**



<sup>1</sup>Azərbaycan Respublikası Dövlət Neft Fondu, 28.03.2016

[http://www.oilfund.az/az\\_AZ/news/1053/100/Azerbaijan-Respublikasi-Doevlet-Neft-Fondunun-aciqlamasi.asp](http://www.oilfund.az/az_AZ/news/1053/100/Azerbaijan-Respublikasi-Doevlet-Neft-Fondunun-aciqlamasi.asp)

## **Mənbə: AR Mərkəzi Bankı və AR Dövlət Neft Fondunun məlumatları əsasında İSİM ekspertləri tərəfindən hazırlanıb**

Göründüyü kimi Mərkəzi Bank dörd ay sonra ilk dəfə iyul ayında 100 milyon ABŞ dolları intervensiya etmək məcburiyyətində qalıb. Eyni zamanda qeyd etmək lazımdır ki, 2016-cı ildə ilk dəfə aprel ayının 28-də valyuta hərraclarına alıcı tərəf kimi daxil olan Mərkəzi Bank son valyuta alışını 10 milyon ABŞ dolları həcmində 31.05.2016-cı il tarixində həyata keçirə bildi. Ümumilikdə isə 26 aprel - 31 may 2016-cı il tarixlərini əhatə edən dövr ərzində Mərkəzi Bank 202 milyon ABŞ dollarının alışını həyata keçirə bildi. Sonrakı dövrlərdə isə hərraclarda tələb daimi olaraq təklifi üstələyir ki, bu da milli valyutanın yenidən dəyərsizləşməsi səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, məhz bu aylarda dünya bazarlarında neftin qiymətində ciddi artımlar müşahidə edilir. Beləki, yanvar ayında tarixi minimuma-27 ABŞ dollarına qədər ucuzlaşan brent markalı neft təxminən 5 ay ərzində 96% bahalaşaraq iyul ayının 9-da 53 ABŞ dollarına təklif edilir. Bundan sonra isə neft qiymətlərində yenidən ucuzlaşma müşahidə edilir. Neftin bahalaşması Azərbaycanın valyuta bazarlarında mühüm psixoloji faktorlardan olmaqla cəmiyyətdə milli valyutanın möhkəmlənəcəyi qənaəti formalaşdırır, vətəndaş və biznes mənşəli valyuta təklifini artırır. Qeyd etmək lazımdır ki, milli valyutanın sürətlə bahalaşdığı bu günlərdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspert qurupu milli valyutanın məzənnəsinin adminstrativ alətlərlə qorunması imkanlarının məhdudlaşması və tədiyyə balansında kəsirin davamlı artımını əsas gətirərək yenidən milli valyutanın dəyərini itirəcəyini proqnozlaşdırırdı<sup>2</sup>. Həmçinin mərkəzin rəhbəri Vüqar Bayramov yerli mətbuata mövcud iqtisadi şərtlər daxilində milli valyutanını uzun müddət möhkəmlənməsini mümkünsüzlüyünü bildirirdi<sup>3</sup>.

İyun ayından etibarən milli valyutanın ucuzlaşmasında əsas səbəbləri aşağıdakı kimi sıralamaq olar:

1. Valuta ehtiyatlarının kritik həddə qədər azalması Mərkəzi Bankın intervensiya imkanlarını məhdudlaşdırıb. Nəticədə son iki ayda valyuta tələbi tam ödənilmir ki, bu

---


<sup>2</sup> İqtisadi və sosial inkişaf mərkəzi, "National currency rate in Azerbaijan is the stability sustainable?", 16.05.2016  
[http://cesd.az/new/wp-content/uploads/2016/05/CESD\\_Paper\\_National\\_Currency\\_Azerbaijan\\_2016.pdf](http://cesd.az/new/wp-content/uploads/2016/05/CESD_Paper_National_Currency_Azerbaijan_2016.pdf)

<sup>3</sup> "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi, "Manat: müvəqqəti sabitliyin səbəbləri", 31.05.2016  
<http://transparency.az/cnews/manat-muv%C9%99qq%C9%99ti-sabitliyin-s%C9%99b%C9%99bl%C9%99ri/>

da milli valyuta üzərində təzyiqləri artırır. 2016-cı ilin mart-iyul aylarında Mərkəzi Bank cəmi 1 dəfə 100 milyon ABŞ dolları həcmində intervensiya edib.

2. Azərbaycanın xarici ticarət balansında mart ayından etibarən mənfi saldo yaranır ki, nəticədə ilin 1-ci yarısında ticarət saldosu mənfi 225.8 milyon ABŞ dolları olub<sup>4</sup>. Halbuki, əvvəlki illərdə müvafiq dövr üçün Azərbaycanın xarici ticarət saldosu daimi müsbət olub [bax; diqram 3]. Beləliklə aydın şəkildə görmək olur ki, 2015-ci ildə 4.6 dəfə azalan ticarət saldosu, 2016-cı ildə artıq mənfiyə istiqamətlənib. Halbuki, 2011-2014-cü illərdə müvafiq dövr üçün müsbət saldonun həcmi idxaldan artıq olub.

**Diaqram 3: İlin 1-ci yarısında xarici ticarət saldosunun dinamikası, milyard AZN**




**Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2016**

Eyni zamanda qeyd etmək lazımdır ki, ilin əvvəlində idxalın həcmində müşahidə edilən kəskin durğunluq səviyyəsi sonrakı aylarda mütəmadi olaraq azalıb [bax: diaqram 4]. Lakin, ixracda müşahidə olunan passivlik səviyyəsi yüksək olaraq qalmaqdadır ki, bu da mənfi saldonun artacağı ehtimalını yüksəldir.

<sup>4</sup> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, "Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası 01.01.2016-30.06.2016 hesabat dövrü", Baxış tarixi: 06.08.2016  
<http://customs.gov.az/files/arayis20160106.pdf>

**Diqram 4: İdxal və ixrac əməliyyatları əvvəlki illə müqayisədə, faizlə**




**Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2016**

Mənfi ticarət saldosunun valyuta tələbinə təsirində müşahidə olunan gecikmə səbəbi 2015 və 2016-cı ilin ilk aylarında biznes aktivlərində müşahidə olunan kəskin dollarlaşma və kredit şərtləri ilə idxal hesab edilir.

3. Manatla pul bazası artır. 2014-cü ilin sonundan etibarən hökumət milli valyutaya təzyiqləri minimizə etmək məqsədi ilə dövriyyədə olan manat kütləsini azaltmaqla xarici valyuta tələbini tənzimləməyə çalışır. Beləliklə 5 ay ərzində manatla pul bazası 5 milyard azalaraq 2016-cı ilin yanvar ayında 5.78 milyard olur.

**Diqram 5: Manat bazasının dinamikası (milyon)**



**Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2016**

Lakin, pul kütləsinin daimi azalmasının mənfi iqtisadi təsirlərini nəzərə alsaq mövcud siyasətin uzun müddət davam etdirilməsi mümkünsüz idi. Beləliklə iyul ayının 29-da manat kütləsinin həcmi yanvar ayı ilə müqayisədə 1.85 milyard və yaxud 24% artıb ki,

bu da valyuta bazarlarında tələbi artırın faktor hesab edilir. Eyni zamanda 2016-cı ilin fevral ayında dövlət büdcəsinə dəyişiklər zamanı büdcənin sosial xərclərinin artırılması pul kütləsinin genişlənməsinə səbəb olur. Beləki, ilin I rübündə dövlət büdcəsindən 2.5 milyard manat<sup>5</sup> xərcləmə edildiyi halda II rübdə bu məbləğ 41% artıq və yaxud 4.3 milyard manat<sup>6</sup> olub. Başqa sözlə dövlət büdcəsinin xərcləmələri II rübdə manat bazasının artımında mühüm rol oynayıb. Nəzərə alsaq ki, 2016-cı il dövlət büdcəsinin xərcləri 18.5 milyard manat<sup>7</sup> proqnozlaşdırılır ilin birinci yarısında bu öhdəliyin yalnız 36.7%-i yerinə yetirilib. Bu isə ilin ikinci yarısında büdcə xərcləmələrinin həcmində artım ehtimalını yüksəldir. Nəticədə növbəti aylarda valyuta bazarlarında tələbin artması proqnozlaşdırılındır.

Qeyd etmək lazımdır ki, milli valyutaya inamın artırılması və manat kütləsinə nəzarət məqsədi ilə Mərkəzi Bank 9 iyun 2016-cı ildən etibarən manatla depozitlərin cəlb edilməsinə start verib. Lakin, həm mərkəzi bankın manatla depozit cəlbi, həm də Maliyyə Nazirliyinin manatla istiqraz emisiyası məzənnə sabitliyini təmin etməkdə kifayət qədər effektiv təsirə malik olmayıb.

4. Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsi ölkə əhalisinin kütləvi şəkildə valyuta bazarları iştirakçısına çevrilməsinə səbəb olub. Nəticədə valyuta bazarlarında yeni tendensiya formalaşmışdır. Beləki, ölkə vətəndaşları və biznes subyektləri məzənnə dəyişikliyinə gəlir məqsədli mövqə tutmağa çalışırlar. Başqa sözlə milli valyuta möhkəmləndiyi dövrlərdə bu qurumlar tərəfindən kütləvi xarici valyuta satışı, dəyərsizləşdiyi dövrlərdə isə alışı müşahidə edilir. Bu isə valyuta bazarlarında volatilitinin yüksəlməsinə və Mərkəzi Bankın tənzimləmə imkanlarının məhdudlaşmasına səbəb olur. Hazırki şərtlər daxilində vətəndaşlar və biznes tərəfindən

---

<sup>5</sup> Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat", 05.04.2016  
<http://www.maliyye.gov.az/node/1915>

<sup>6</sup> Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "2016-cı ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat", 18.07.2016  
<http://www.maliyye.gov.az/node/1949>


<sup>7</sup> Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 23.02.2016  
<http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf>



valyutaya tələb davamlı olaraq artır. Son valyuta hərraclarında bankların valyuta tələbatı təklifdən 12 dəfə çox və yaxud 600 milyon ABŞ dolları olub<sup>8</sup>.

5. Azərbaycan Respublikasının xarici dövlət borcunun artması növbəti dövrlərdə borclara xidmət xərclərini artırır ki, bu da öz növbəsində valyuta bazarlarında dövlət mənşəli tələbin yüksəlməsinə səbəb olur [ bax; diaqram 6]. Beləki, 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 2016-cı ilin mart ayında xarici dövlət borcu 14.3% artaraq 7.45 milyard ABŞ dollarına yüksəlib<sup>9</sup>.

#### **Diaqram 6: Azərbaycan Respublikasının xarici dövlət borcu**



#### **Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 2016**

Baxmayaraq ki, xarici dövlət borcu haqqında son rəsmi açıqlama aprel ayınadək dövrü əhatə edir sonrakı 4 ayda borc məbləği daha da artıb.

6. Kommersiya banklarının xalis xarici öhdəliyində artım müşahidə edilir. Beləki, ilin əvvəlində müşafiq göstərici 151.6 milyon manat olduğu halda may ayının sonuna təxminən 7 dəfə artaraq 1 milyard 26 milyon manata yüksəlib<sup>10</sup>. Qeyd etmək lazımdır ki, bu artım növbəti dövrlərdə komersiya bankları tərəfindən formalaşan valyuta tələbini artıracaqdır.

<sup>8</sup> Yeni Müsavat, "Valyuta hərracında dollara tələbat rekord həddə çatıb", 11.08.2016

[http://musavat.com/news/valyuta-herracinda-dollar-telabat-rekord-hedde-chatib\\_369685.html](http://musavat.com/news/valyuta-herracinda-dollar-telabat-rekord-hedde-chatib_369685.html)

<sup>9</sup> Qeyd: Xarici dövlət borcuna aid rəsmi məlumatlar son olaraq 01.04.2016-cı il tarixinə açıqlanıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "01 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat", 14.06.2016


<http://www.maliyye.gov.az/node/1939>

<sup>10</sup> Azərbaycan Respublikasının Mərkəzi Bankı, "Kommersiya banklarının analitik balansı (dövrün sonuna)", 08.07.2016

[http://www.cbar.az/assets/3573/Bulleten-2016\\_may\\_sayt\\_1\\_.pdf](http://www.cbar.az/assets/3573/Bulleten-2016_may_sayt_1_.pdf)

7. Valyuta bazarlarında nağd xarici valyuta satışı azalır [bax; diaqram 7]. Azalmanın əsas səbəbi kimi istehlak aktivliyinin zəifləməsi, milli valyutaya inamın aşağı səviyyədə olması və növbəti dövrlər üçün iqtisadi dinamikanın proqnozlaşdırıla bilməməsi hesab edilir.

**Diaqram 7: Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarında ABŞ dollarının satış dinamikası, milyon**



**Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2016**

Göründüyü kimi, valyuta bazarlarında nağd formada ABŞ dollarının satışı yanvar ayı ilə müqayisədə may ayında 55% azalaraq 177.5 milyon səviyyəsinə enib. İSİM ekspertləri azalma trendinin bundan sonrakı aylarda da davam edəcəyini proqnozlaşdırır. Bu isə valyuta bazarlarında təklif azlığını formalaşdıraraq milli valyutayı təzyiq altında saxlayan faktorlardan biridir.

8. Valyuta dövriyyəsinin daha geniş yayıldığı daşınmaz əmlak və avtomobil bazarlarında müşahidə olunan resesiya xarici valyuta dövriyyəsinə azaldan mühüm amillərdəndir. Beləki, bu bazarlarda müşahidə olunan durğunluq və qiymətlərin azalan istiqamətli dinamikası vətəndaşlarda və biznesdə toplanan passiv xarici valyutanın həcmi artırmaqla davriyyə sürətini azaldır ki, bu da mövcud tələbin ödənilməsində çətinliklərə yol açır.
9. Hazırda bağlanan və yaxud sağlamlaşdırmaq məqsədi ilə dövlət nəzarətinə götürülən kommersiya banklarında xarici valyutada yerləşdirilmiş əmanət və depozitlərin manatla geri qaytarılması tendensiyası müşahidə olunur ki, bu hal öz növbəsində valyuta bazarlarında əlavə tələbin formalaşmasına təsir etməkdədir.

Qeyd etmək lazımdır ki, hazırda Mərkəzi Bankın valyuta bazarlarına təsir imkanları məhduddur. Beləki, valyuta ehtiyatlarının kritik həddə qədər azalması intervensiya imkanlarını azaldıb. Avqust ayının ilk həftəsində infilyasiya və məzənnə səviyyəsini tənzimləmək məqsədi ilə Mərkəzi Bank uçot dərəcəsini 2.5 faiz bəndi artıraraq 9.5-ə yüksəltdi. Lakin, mərkəzləşdirilmiş kreditlərin həcmnin az olduğunu nəzərə alsaq uçot dərəcəsinin artırılmasının milli valyutanın möhkəmlənməsinə ciddi təsir etməyəcəyini əvvəlcədən proqnozlaşdırmaq olar.

Ümumilikdə isə yuxarıda sadalanan faktorlar nəzərə alınmaqla növbəti aylarda kiçik dalğalanmalar istisna olmaqla Azərbaycan manatının devalvasiyası davam edəcək. Hələlikdə AZN liberal şərtlər daxilində real məzənnəsini tapmayıb. Beləliklə Azərbaycan manatının növbəti dövrlər üçün məzənnəsi daha çox xarici faktor olan neftin qiymətindən asılı olacaq. Hər hansı fors major hallar baş verməzsə neftin qiymətində 2016 və 2017-ci illər üçün mühüm artım proqnozlaşdırılmır ki, bu da USD/AZN cütlüyündə artımların davam edəcəyi qənaətini gücləndirir. Ölkə vətəndaşları tərəfindən İSİM ekspertlərinə daha çox ünvanlanan “manat nə qədər ucuzlaşacaq?” sualına cavab olaraq bildirmək istəyirik ki, yaxın və orta müddətli dövrlərdə manatın məzənnəsi birbaşa olaraq neft qiymətlərindən asılı olduğu üçün, milli valyutanın dəyər itirməsi aşağı qiymətli neft satışının davam etdiyi aylar və yaxud illər ərzində davam edəcək ki, məhz bu amil konkret hədd müəyyənləşdirməkdə çətinlik yaradır.

## İstinadlar

Azərbaycan Respublikası Dövlət Neft Fondu, 28.03.2016

[http://www.oilfund.az/az\\_AZ/news/1053/100/Azerbaijan-Respublikasi-Doevlet-Neft-Fondunun-aciqlamasi.asp](http://www.oilfund.az/az_AZ/news/1053/100/Azerbaijan-Respublikasi-Doevlet-Neft-Fondunun-aciqlamasi.asp)

İqtisadi və sosial inkişaf mərkəzi, "National currency rate in Azerbaijan is the stability sustainable?", 16.05.2016

[http://cesd.az/new/wp-content/uploads/2016/05/CESD\\_Paper\\_National\\_Currency\\_Azerbaijan\\_2016.pdf](http://cesd.az/new/wp-content/uploads/2016/05/CESD_Paper_National_Currency_Azerbaijan_2016.pdf)

"Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi, "Manat: müvəqqəti sabitliyin səbəbləri", 31.05.2016

<http://transparency.az/cnews/manat-muv%C9%99qq%C9%99ti-sabitliyin-s%C9%99b%C9%99bl%C9%99ri/>

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, "Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası 01.01.2016-30.06.2016 hesabat dövrü", Baxış tarixi: 06.08.2016

<http://customs.gov.az/files/arayis20160106.pdf>

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat", 05.04.2016

<http://www.maliyye.gov.az/node/1915>

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "2016-cı ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat", 18.07.2016

<http://www.maliyye.gov.az/node/1949>

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 23.02.2016

<http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf>

Yeni Müsavat, "Valyuta hərəcinə dollara tələbat rekord həddə çatıb", 11.08.2016

[http://musavat.com/news/valyuta-herracinda-dollar-telabat-rekord-hedde-chatib\\_369685.html](http://musavat.com/news/valyuta-herracinda-dollar-telabat-rekord-hedde-chatib_369685.html)

Qeyd: Xarici dövlət borcuna aid rəsmi məlumatlar son olaraq 01.04.2016-cı il tarixinə açıqlanıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "01 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat", 14.06.2016

<http://www.maliyye.gov.az/node/1939>

Azərbaycan Respublikasının Mərkəzi Bankı, "Kommersiya banklarının analitik balansı (dövrün sonuna)", 08.07.2016

[http://www.cbar.az/assets/3573/Bulleten-2016\\_may\\_sayt\\_1\\_.pdf](http://www.cbar.az/assets/3573/Bulleten-2016_may_sayt_1_.pdf)

